



İŞİQ

İctimai-siyasi qəzet

Qəzet 1930-cu ildən çıxır

ŞİRVAN ŞƏHƏRİ

№7 (7341)

9 aprel 2014-cü il

çərşənbə

Qiyməti 20 qəp.



31 MART-AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ QEYD OLUNDU

Şirvan şəhər Mərkəzi Mədəniyyət evində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününe həsr olunmuş ümumşəhər tədbiri keçirilmişdir.

Öncə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı M.T.Camalov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimai-siyasi qurumların nümayəndələri 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şirvan Dövlət Rəsm Qalereyasının hazırladığı «Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım şagirdlərin gözü ilə» adlı rəsm əsərlərindən ibarət sərgiyə tamaşa etmişlər.

Tədbiri şəhər icra hakimiyyətinin başçısı M.T.Camalov açmışdır.

31 mart-Azərbaycanlıların soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Başçı M.T.Camalov 31 mart-Azərbaycanlıların Soyqırımı Günü münasibətilə mürüzə edərək demişdir ki, ümummilli liderimiz H.Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanı ilə hər il 31 mart Azərbaycanlıların soyqırım günü kimi respublikamızda dövlət səviyyəsində qeyd edilir. Bu günün qeyd edilməsində əsas məqsəd, soyqırıma məruz qalmış günahsız insanların xatirəsini bir daha yad etmək, uzun illər obyektiv qiymətini almamış tariximizin təhrif edilmiş qanlı səhifələrinə yenidən nəzər salıb, lazımı nəticələr çıxarmaqdan və gələcək üçün vəzifələr müəyyən etməkdən ibarətdir. Xarici havadarlarının köməyi ilə tarixi torpaqlarımız hesabına ərazilərini genişləndirən ermənilər bir əsrdə xalqımıza qarşı dörd böyük soyqırım törətmişlər. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə minlərlə azərbaycanlı etnik təmizləməyə və deportasiyaya məruz qalmış, kütləvi şəkildə milli mənsəbiyyətinə görə məhv edilmişlər. Təkcə 1918-ci ilin mart ayında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda və digər ərazilərdə ümumiliklə



də 50 mindən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan yurd-yuvasından didərgin salınmışdır. 1918-ci ilin mart ayının üç günü ərzində ermənilər Bakı şəhərində 30 mindən çox soydaşımızı xüsusi amansızlıqla, o dövərə qədər görünməyən işgəncələrlə qətlə yetirmişlər. Şamaxı qəzasının 58 kəndi dağıdılmış, yeddi minədən çox adam, o cümlədən 1653 qadın, 955 uşaq qılıncdan keçirilmiş və güllələnmiş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir. Şərur-Dərələyəz, Naxçıvan bölgəsində, Qarabağın dağlıq hissəsində, Zəngəzur qəzasında yüzlərlə azərbaycanlı kəndi yandırılmış, əhaliyə divan tutulmuşdur. İrəvan quberniyasında 24, Qars vilayətində 92 kənd yandırılmış və talan edilmişdir.

Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr inqilabı zamanı yaranan şəraitdən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı adı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayında əksinqilabçılarla mübarizə şuan altında Şaumyan başda olmaqla Bakı Komünası tərəfindən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək

məqsədi güdən kütləvi qətlər törədilmişdir.

Ermənilərin türk-müsəlmanlara qarşı törətdikləri soyqırım cinayətlərinin bezi xarici dövlətlər tərəfindən dəstəklənməsi, kütləvi qətlərin qarşısının alınmaması, təcavüzkar ermənilərin "Böyük Ermənistan" yaratmaq xülyasını daha da gücləndirirdi. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası ermənilərin daha da azğınlaşmasına və 1988-ci ildə daha böyük iddia ilə azərbaycanlılara qarşı təcavüzə başlamasına gətirib çıxarmışdı.

1988-1990-cı illərdə ermənilər 200 min nəfərdən artıq azərbaycanlı öz tarixi torpaqları olan indiki Ermənistan ərazisindən insanlığa yaraşmayan vəhşiliklərlə qovub çıxardılar.

(ardı 2-ci səhifədə)

NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...



Əziz bayram kimi qeyd olunan Novruz Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı xoşbəxt gələcəyə inam duyğusu bəxş edir.

Ruzi-bərəkət, mehribançılıq, faydalı əmək, sülh rəmzi olan Novruz bayramı bir çox Şərq ölkələrində olduğu kimi hətta mən deyirdim, onlardan daha tentənəli şəkildə doğma Azərbaycanımızda böyük rüh yüksəkliyi ilə qeyd edildi.

Azərbaycanımızın gözəl diyarlarından olan Şirvan şəhəri də bu tentənədən, bu şadanalıqdan ayrı qalmadı. Şəhərimiz özünün sürətli inkişafını, əhalisinin sakit və firavan hə-

şənliyin aparıcısının açılış nitqindən sonra Novruz bayramının simvolik qəhrəmanları olan müdrik Dədə Qorqud, Bahar qızı, Kosa və Keçəl meydana təşrif buyurdular. Ağzıdualı Dədə Qorqud ənənəyə uyğun olaraq boy boyladı, söz söylədi, xalqımızın və dəyərli şirvanlıların bayramlarını təbrik etdi.

Sonra isə şəhər mədəniyyət şöbəsinin musiqi kollektivinin müğənnisi Sabit Abdullazadənin ifasında «Yurdumuza yaz gəlir» mahnısı səsləndi.

Tədbirdə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov şəhər əhalisini, həmçinin bütün dünya azərbaycanlılarını Novruz bayramının yurdumuza gəlişi münasibətilə təbrik etdi. Hər kəsə Tanrıdan bol ruzi, mehribançılıq, firavanlıq arzu etdi.



yat tərzini, görülən bütün dəyərli işlərdən məmnunluğunu nümayiş etdirərək bu əziz bayramı böyük coşqu ilə qarşıladı.

Martın 19-da şəhərin mərkəzi yerlərindən birində «Şirvan» kinoteatrının qarşısındakı meydana Novruz şənliyi keçirildi. Bayramsayağı bəzədilən meydan, əlvan xalılarda, gözoxşayan milli atributlarla bəzədilən səhnə, bir sözlə yaradılan gözəl ab-hava əsl Novruz ovqatlı idi.

Öncə başçı M.T.Camalov Şura üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə məktəblilərin hazırladığı bayram sərgilərinə, Novruz atributlarına tamaşa etdi, onları hazırlayan şagirdlərə xoş sözlər söylədi.

Başçı çıxışında qeyd etdi ki, bahar təbiətin ən gözəl fəslidir. Bahar insanlara sevinc duyğusu, yaşamaq ümidi bəxş etdiyi kimi Novruz bayramı da insanların ovqatına şənlik qatır. Hələ qədim dövrlərdən təbiətin oyanışının canlanmasının simvolu kimi qəbul olunan Novruz bayramını xalqımız böyük tentənə ilə qeyd edir.

Novruzun həmçinin sülh və barışıq bayramı olduğunu vurğulayan başçı adət-ənənələrimizin yaşadılmasından da söz açdı. Qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin səyi və uğurlu siyasəti nəticəsində respublikamız yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

(ardı 2-ci səhifədə)

31 MART-AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ QEYD OLUNDU



(əvvəli 1-ci səhifədə)

1990-cı il yanvarın 20-də Bakıda yüzrlərlə günahsız insanları, dinc sakinləri qətlə yetirən silahlı qoşun birləşmələrinin tərkibi də əsasən ermənilərdən ibarət idi.

Ermənilər 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə rus qoşunlarının köməyi ilə Xocalıda törətdikləri misli görünməmiş qəddarlıqla bəşər tarixinə silinməz ləkə vurdular.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlara hələ Azərbaycan Xalq Cumhuriyyəti dövründə siyasi qiymət vermək üçün cəhd edilmişdir. 1918-ci ilin mart ayında ermənilər tərəfindən xüsusi qəddarlıqla həyata keçirilmiş azərbaycanlıların soyqırımı faciəsinin təhlili məqsədilə fövqəladə istintaq komissiyası yaradılmış, soyqırımın miqyasını və dəhşətlərini əks etdirən kifayət qədər faktlar, materiallar toplanmışdır. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i ölkəmizdə ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin süqutu bu işin başa çatdırılmasına imkan vermedi.

Hazırda həmin materialların dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət səviyyəsində tədbirlər görülür.

Tarixi hadisələrə, başımıza gətirilən bütün bəlalara obyektiv, siyasi qiymət verən xalqımızın ümummilli lideri Heydər Əliyev 1998-ci il mar-

tın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla 1918-ci ilin mart qırğınlarına da dövlət səviyyəsində siyasi qiymət verdi.

Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ermənilərin məkirli niyyətini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, ermənilərin ərazi iddialarını, azərbaycanlılara qarşı törətdikləri soyqırımların miqyasını bütün dünya ictimaiyyətinə çatdırmaq üçün geniş tədbirlər həyata keçirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları əks etdirən tarixi faktlarla zəngin rəsmi sənədlər, foto şəkillər, audio-video materiallar Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə dünya ictimaiyyətinə çatdırılır.

Prezident cənab İlham Əliyevin dünyanın aparıcı dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşləri, iqtisadiyyatımızın və ordumuzun müdafiə qüdrətinin daha da güclənməsinə xid-

mət edən tədbirləri də bu ali məqsədə - Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə xidmət edir. Azərbaycanın dünyanın ən nüfuzlu beynəlxalq qurumlarına üzv seçilməsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Bu sahədə aparılan işin nəticəsidir ki, son illər dünyanın bir sıra dövlətləri, o cümlədən ABŞ-ın 15-dən artıq ştatı ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları tanımaları barədə rəsmi qərarlar qəbul etmişlər. İnanırıq ki, xalqımızın haqq işi, ədalətli mövqeyi tezliklə qalib gələcək, Dağlıq Qarabağ problemi həll ediləcək, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar dünya ictimaiyyəti tərəfindən qəbul ediləcəkdir.

Bu işdə hər birimiz əlimizdən gələnlə köməyi əsirgəməməliyik.

Allah bütün şəhidlərimizə, o cümlədən soyqırım qurbanlarına rəhmət eləsin.

Sonra 21 nömrəli tam orta məktəbin tarix müəllimi Nuridə Zeynalova «Ermənilərin azərbaycanlılara qarşı Bakıda və ətraf rayonlarda törətdikləri qətlənlər», 4 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Sona Tağıyeva «Ermənilərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və adət-ənənələrini özününküləşdirmək cəhdləri», şəhərimizdəki türk liseyinin tarix müəllimi Ruslan İmanzadə «Ermənilərin azəri türklərinə qarşı törətdikləri soyqırımların dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə-Azərbaycan birliyinin əhəmiyyəti», Şirvan şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Rövşən Allahverdiyev «Azərbaycanlıların soyqırımı: erməni terror aktları» mövzusunda çıxış etdilər.

10 nömrəli tam orta məktəbin şagirdləri 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar hazırladıqları ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı M.T.Camalov tədbiri yekunlaşdırdı.

F.RƏHİMOV,
Ə.AXUNDOV (foto)



NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...

(əvvəli 1-ci səhifədə)

Dünyada çox az rast gəlinən iqtisadi yüksəlişimiz hər bir azərbaycanlının maddi rifah halına öz müsbət təsirini göstərməklə yanaşı, ölkəmizi regionda və dünyada söz sahibinə çevirməkdədir. Başçı bu gözəl günləri bizim üçün qurub-yaratdığına görə möhtərəm Prezidentimiz İlham Əliyevə bütün şirvanlılar adından minnətdarlığını bildirdi.

Respublikanın əməkdar artisti, dəyərli müğənni Sabir Əliyevin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, həmyerlimiz Afaq Abbasovanın, gənc müğənni Ümidə xanımın, aktyor, məşhur parodiya ustası İlham Əzizin bir-

birindən maraqlı ifaları, çıxışları meydana toplaşanlara xoş duyğular bəxş etdi.

Şəhər idmançılarının göstərdiyi nömrələr, meydan oyunları görənləri heyran etdi.

«Şirvan» rəqs qrupunun ifasında olan rəqlər sakinlər tərəfindən alqışlarla qarşılandı.

Meydanda qurulan Novruz tonqalının şölələri altında bir neçə saat davam edən bayram şənliyimiz hələ uzun illər yaddaşlardan silinməyəcək. Şirvanlıların xatirəsində əbədi iz qoyacaqdır.

Neçə belə bayramlar görsünüz əziz şirvanlılar! Bayramınız mübarək!

Nurlan QƏDİMOV

NOVRUZ SOVQATI PAYLANILDI

Novruz bayramı ərəfəsində 18Nə-li tam orta məktəbin geniş akt zalına toplaşan yüzrlərlə sakinimiz bayram sevinci yaşadılar.

Tədbiri şəhər icra hakimiyyətinin başçısı M.T.Camalov açdı. Başçı zalda toplaşanları xalqımızın əziz bayramı-Novruz, Bahar bayramı münasibətilə təbrik etdi, onlara bahar təvəlli ömür-gün arzuladı.

Dedi ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən bu gün yüzrlərlə sakinimizə Novruz sovqatı verilir. Müdafiə Sənayesi Nazirliyi Prezident tapşırığına əsasən Böyük Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına hdiyyələr göndərmişdir. Biz bu qayğıya, diqqətə görə ölkəmizin başçısı İlham Əliyevə təşəkkür edirik.

Sonra Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəri Üzeyir İsmayilov çıxış etdi, tədbir iştirakçılarına nazir Yavər Camalovun Novruz bayramı münasibətilə xoş arzulalarını çatdırdı.

Onu da qeyd edək ki, həmin gün 125 şəhid ailəsinə, 110 müharibə veteranına və əlillinə bayram sovqatı paylanmışdır.

Böyük Vətən müharibəsi və əmək veteranı Vəli Ələkbərov və başqaları çıxış edərək ölkə Prezidenti İlham Əliyevə, Müdafiə Sənayesi naziri Y.Camalova və şəhər rəhbərliyinə qayğı və diqqətə görə təşəkkürlərini bildirdilər.

Həmin gün Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Çemobil qəzasının aradan qaldırılmasında yaxından iştirak edən 75 nəfərə də Novruz sovqatı paylandı.

F.RƏHİMOV

STANSİYADA NOVRUZ TƏDBİRİ

Yazın gəlməsinin, təbiətin oyanmasının rəmzi olan səməni və çiçəklərlə bəzədilmiş zal bayram tədbirini başlamaq üçün tam hazır idi.

Əsrlərin sınağından keçmiş, milli bayramımız olan Novruzun tarixi mahiyyəti və dəyərləri barədə stansiyanın direktoru Fəzail Süleymanov ətraflı məlumat verərək kollektiv üzvlərini «Azərnerji» ASC-nin rəhbərliyi, öz adından təbrik etdi və onlara firavan həyat, ruzi-bərəkət, bahar təvəlli ömür və işlərində müvəffəqiyyətlər arzuladı.

Önce iştirakçılar sürətli dama, qol yarışmasında və şəkərburaların naşılanmasında öz bacarıqlarını nümayiş etdirdilər.

Tədbirin davamı olaraq energetiklərə Novruz bayramı, stansiyanın tarixi və türkçülük haqqında maraqlı suallar verildi.

Yarışmalarda fərqlənənlər hədiyyələrlə mükafatlandırıldı.

Elektrik sexinin ustası İlham Abuzərovun 50 illik yubileyi bayram gününü ərəfəsinə təsadüf etmişdi. Stansiya rəhbərliyi bu münasibətilə yubiley təbrik etdi və ona qiymətli hədiyyə verdi.

Tədbir uduşlu lotereya oyunu ilə başa çatdı.

Energetiklər rəngarəng və maraqlı bayram tədbirinin keçirilməsinə görə stansiya rəhbərliyinə və Həmkarlar İttifaqı komitəsinin sədri Nüşabə Qəhrəmanovaya təşəkkürlərini bildirdilər. YAP Ərazi ilk təşkilatının sədri Mehmn Cavadovun və Müharibə Veteranlar Şurasının sədri Rafiq Abdullayevin xüsusi fəallığını qeyd etdilər.

G.RZAYEV,
«Şirvan İES» MMC-nin
İqtisadiyyat şöbəsinin rəisi

ƏSGƏRLƏR ÜÇÜN BAYRAM KONSERTİ

Şirvan şəhər Mədəniyyət evi kollektivinin «N» saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşü ənənə halını almışdır. Xüsusilə, bayram günlərində mədəniyyət işçiləri vətən keşikçilərinin qonağı olur, onlara əsl bayram əhval-ruhiyyəsi bəxş edirlər.

Bu ilki Novruz bayramı ərəfəsində də şəhər Mədəniyyət evinin kollektiv hərbi hissədə olmuşdur.

Şirvan şəhər Mədəniyyət evinin direktoru Mehriban Əliyeva əsgər və zabitlər qarşısında çıxış etmiş, onlara bahar sevinci arzulamışdır.

Sonra söz musiqiyə verilmişdir. «Şirvan» instrumental ansamblının üzvləri Nadir Alxasoğlu, Nərinə Məmmədova, Dilqəm Aydın oğlu, Sadiq Həsənlı şən, oynaq mahnılarla tədbir iştirakçılarına əsl bayram sevinci bəxş etdilər.

Digər sənəçilər-Rövşən Fərəcov zurna, klarnet, sazda, Nadir Vəliyev sintezatorda, Zöhrab Əhədov qar-



monda ifaları ilə əsgər və zabitləri təbrik etdilər.

«Şirvan» rəqs qrupunun üzvləri maraqlı nömrələri ilə tədbiri daha da şənləndirdilər. Tədbirin sonunda «N» saylı hərbi hissənin komandiri T.Əlipaşayev maraqlı görüşə, kon-

serte görə razılığını bildirdi. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı M.T.Camalova, mədəniyyət və turizm, təhsil şöbəsinin, Şirvan şəhər Mədəniyyət evinin rəhbərlərinə minnətdarlığını çatdırdı.

«İŞİQ»

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏN İKİ XƏBƏR

TARİX DƏRSLƏRİ

Müasir və müstəqil Azərbaycanın memarı- ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar 03 fevral 2014-cü il tarixdən etibarən Heydər Əliyev Mərkəzində şəhərin ümumtəhsil məktəblərində təhsil alan XI sinif şagirdləri üçün «Müasir Azərbaycan tarixi» mövzusunda tarix dərsləri keçirilməyə başlanmışdır. Dərslər şəhərin ümumtəhsil məktəblərində çalışan tarix müəllimləri tərəfindən keçirilir.

Dərslərdə Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini E.Ağayeva, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Ə.İbrahimov Heydər Əliyev Mərkəzinin direktoru S.Abişova iştirak edirlər. Dərslərdə qeyd olunub ki,

ümummilli lider Heydər Əliyevin xalqa,dövlətçiliklə, müstəqilliklə qırılmaz surətdə bağlı olan zəngin həyatı hər bir vətənpərvər azərbaycanlı üçün örnək olmalıdır. Hər bir azərbaycanlı üçün əziz olan bu hadisə ölkənin tarixi və taleyi ilə sıx bağlı olması qeyd edildi. Çünki Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri olmuşdur. Ulu öndər ən ağır məqamlarda öz xalqını səfərbər edib irəli aparmağı bacaran dövlət xadimləri sırasında layiqli yer tutur. O, milli maraqlara xidmət edən əvəzsiz fəaliyyəti ilə ümummilli lider statusunu hələ sağlığında qazanmışdır.

Dövlətimiz və müstəqilliyimiz möhkəmlənir, Azərbaycan qüdrətlənir. 91 illik yubileyini qeyd edəcəyimiz ümummilli lider, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin

müasir Azərbaycan dövlətinin qurucusu kimi roluna nəzər yetirmək, fəaliyyətini araşdırmaq tarixi-elmi baxımdan böyük əhəmiyyət kəsb edir. Heydər Əliyev xalqımızın lideri kimi hər zaman Azərbaycanın yüksəlişi naminə, dövlətimizin inkişafı üçün əvəzsiz xidmətlər göstərmiş, tarixin bütün dövrlərində xalqın maraqlarını və mənafələrini şəərəflə qoruyub. Ulu öndərin azərbaycançılıq irsinin gənc nəsə çatdırılması bizim borcumuzdur.

Sonda şagirdlərə ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Nəmidə NƏMİNİ,
Şirvan şəhər Heydər Əliyev
Mərkəzinin
Baş fond mühafizi

MÜHAZİRƏ

Şirvan şəhər Heydər Əliyev Mərkəzində 31 mart- Azərbaycanlıların Soyqırım Günü ilə bağlı «Soyqırım» adlı müəhazirə oxunub.

Tədbirdə M.İsrailov adına 18№-li məktəb-liseyin 7-8-ci sinif şagirdləri iştirak edib.

Öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Nəmidə Nəmini bildirib ki, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələrinin Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımlar törəmişlər. Nəticədə beş ay ərzində Bakıda, Quba qəzasında, Şamaxıda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda 50 mindən çox soydaşımız böyük qəddarlıqla erməni faşiz-

minin qurbanı olmuş, evindən-oba-sından didərgin düşüb, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan olmuşdur.

O, qeyd edib ki, 31 mart 1918-ci il soyqırımına siyasi qiymət ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli «Azərbaycanlıların soyqırımına haqqında» fərmanı ilə verilib. Hər il 31 martı Azərbaycanlıların Soyqırım Günü kimi qeyd etməklə biz bir daha həmin tariximizi yada salır və soyqırım qurbanlarının xatirəsini ehtiramla anırıq. Ulu öndərin başladığı yol bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda soyqırıma həsr olunmuş film nümayiş etdirildi.

Aynur FƏRZƏLİYEV,
Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi



Eldar Qəmərlı

Şirvanlıların müqəddəs inanc yer olan Vağam adlı mağara haqqında vaxtı ilə «İşiq» qəzetində dərc olunmuş eyni adlı oçerkdə ətraflı söhbət açmışıq. Həmin oçerki cüzi dəyişiklərlə «Vağam və Baba Kuhl» adı ilə «Şirvan şəhəri» adlı kitabın birinci cildinə də daxil etmişik. Vağam haqqında məlumat olmayanlar həmin mənbələri əldə etməklə bu barədə ətraflı məlumat əldə edə bilərlər. Oçerkdə yazdığımızı burada təkrar etmək fikrimiz yoxdur. Sadəcə Vağam haqqında məlumatı olmayan oxucular üçün bəzi fakt və ehtimallarımızı qısa şəkildə təkrar etmək və bunlara əsaslanaraq yeni ehtimallar irəli sürmək istəyirik.

Vağam Şirvan şəhərindən təxminən on beş kilometr cənub-şərqdə, Kürüvdağın cənub-şərq hüdudlarında yerləşən bir mağaradır. Mağara şirvanlılar tərəfindən müqəddəs yer sayılır və vaxtaşırı ziyarət olunur. Ətraf kəndlərdən, Bakıdan, Quba rayonundan da mağaranı ziyarətə gələnlər az deyil. Vağamın müqəddəs yer sayılması şərqdə böyük şair, filosof və səyyah kimi tanınmış Şeyx Məhəmmədəli Əbu Abdullah ibn Übeydullah ibn Əhməd Şirvani Baba Kuhlünin adı ilə bağlıdır. Baba Kuhl 933-cü ildə anadan olmuş, 1051-ci ildə vəfat etmişdir. İsmayılı və Quba rayonlarının sərhədlərində yerləşən Babadağda yaşaması haqqında sifahi, Şirazin Cəfərabad kəndi yaxınlığındakı mağaralardan birində yaşaması haqqında yazılı məlumatlar vardır. Yeri gəlmişkən, Baba Kuhlünin qəbrinə də məhz Cəfərabad kəndi yaxınlığındadır. Qəbrinin üstündə meşəyə tikilmişdir. Həmin yer «Baba Kuhl» adlanır. Baba Kuhlünin dəfn olunduğu yer müqəddəs ziyarətəgah hesab olunur.

Nəsildən-nəsələ keçən və bizim günlərdə gəlib çıxan sifahi məlumatlara görə Baba Kuhl Şamaxını (bəzi məlumatlara görə Bakını-bu məsələ mübahisəlidir. Lakin, bizim fikrimizcə, Şamaxı ehtimalı həqiqətə daha çox uyğundur-E.Q.) tərk etdikdən sonra məhz müasir Şirvan şəhərinin yaxınlığındakı Vağam adlı mağaraya gəlmiş

DİYARŞÜNASLIQ

Vağam haqqında bəzi ehtimallar

və bir neçə il burada yaşamışdır. Sonralar buranı tərk edərək Babadağda məskunlaşmışdır. Yeri gəlmişkən Babadağ məhz Baba Kuhlünin görə müqəddəs sayılır və hər ilin yayında çoxsaylı ziyarətçilər tərəfindən yad edilir.

Elmi ədəbiyyatda Baba Kuhl haqqında, istənilən qədər olmasa da, hər halda, xeyli məlumat vardır. Lakin Babanın yaşadığı Vağam adlı mağara elm aləminə məlum deyildir. Ona görə də Vağam haqqında oçerki yazarkən xalq arasında mövcud olan sifahi məlumatlara, bir də öz ehtimallarımıza əsaslanmışdıq. Oçerki «İşiq» qəzetində və «Şirvan şəhəri» adlı kitabın birinci cildində çap edildikdən sonra biz dəfələrlə Vağamda olmuşuq. Apardığımız müşahidələr bizi yeni ehtimallar üzərində düşünməyə vadar edir.

İlk ehtimalımızı oxuculara təqdim etməzdən əvvəl «Şirvan şəhəri» adlı kitabda irəli sürdüyümüz başqa bir ehtimalı oxuculara xatırlatmaq istəyirik. Vağam adlı mağara bu gün Baba Kuhlünin adı ilə tanınsa da, əslində mağaranın yaşı Babanın yaşından həddindən artıq çoxdur. Babanın həyat illəri ilə bizi on əsr ayırır. Vağam adlı mağaranın yaşı isə 1-1,5 milyon ildir. Çünki Vağam ibtidai insan məskənidir. Belə ibtidai insan məskənləri Kürüvdağda çox olmuşdur. Onların eksəriyyəti, karst (tezəriyən süxurlar) mağaraları olduğundan, zaman keçdikcə uçulub dağılmışdır. Şirvan şəhər uşağ musiqi məktəbinin direktoru Mübariz Dadaşov mənə belə bir xatirə danışdı: «2 nömrəli məktəbin altıncı sinfində oxuyanda coğrafiya müəllimimiz Ağamir Cəfərov bizi Kürüvdağda yerləşən bir mağaraya ekskursiyaya apardı. Biz mağaranın yalnız giriş hissəsində olduq. İçəriyə getməyə isə qorxduq. Çünki mağaranın sonu görünmürdü. Deyirdilər ki, mağara tunel kimidir və dağın o biri tərəfinə çıxır.»

Mübariz müəllim mağaranın harada yerləşdiyini xatırlamı. Amma məktəbdən mağarayaqədər olan məsafəni piyada gətirdiklərini xatırlayır. Buradan belə nəticə çıxarmaq olar ki, mağara, təxminən, indiki şəhər qəbiristanlığının yaxınlığında yerləşmişdir. Nə qədər axtarsaq və soruşsaq da Mübariz müəllimin dediyi ərazilərdə mövcud olmuş mağaranı tapa bilmədik. Çox güman ki, çökmüşdür. Mağaranın tunel kimi dağın o biri tərəfinə çıxmasına gəlincə, deməli ki, eyni ilə belə bir söhbəti Kürsəngi dağı haqqında da eşitmişik. Düşünürük ki, bu söhbətlər



əsassız deyil.

Geologiya-minerologiya elmləri namizədi, mərhum Rəşid Həsənov Şirvan şəhəri ətrafındakı əraziləri qarış-qarış gəzmişdi. Hər dəreyə, hər təpəyə, hər daşa, hər çığıra bələd idi. Qanlı dərə körpüsü üstündə onunla söhbət edərkən Kürüvdağ mağaraları haqqında soruşdum. Rəşid müəllim mağaraların mövcudluğunu təsdiq etdi. Hətta, uzaqdan da olsa, onlardan ikisini göstərdi və çox heyfləndi ki, binoklu götürməyib. Mağaralar uzaqdan nöqtə kimi qaralırdı. Təəssüf ki, mağaralara yaxın gedə bilmədik. Çünki mağaralar yüksəklikdə yerləşirdi. Rəşid müəllimin dediyinə görə oralara maşın yolu yox idi. Dağa piyada çıxmağa isə səhhətimiz yol vermirdi.

Bütün bunlar ilk baxışda əsas mövzudan kənara çıxmaq cəhdi kimi görünə bilər. Lakin biz belə düşünmürük. Bu haşiyələrlə demək istəyirik ki, Vağam Kürüvdağda yerləşən yeganə mağara deyil. Elə buradaca Vağamla bağlı yeni ehtimalımızı irəli sürmək istəyirik. Biz belə hesab edirik ki, nə zamanca, Vağam iki mağaradan ibarət olmuşdur. İkinci mağara (bəlkə də birinci) hazırda mövcud olan mağaranın iki addımlığında, üzü mağaraya tərəf dayandıqda sol tərəfdə yerləşmişdir. Həmin yerdə təpənin ümumi səthindən ayrılaraq qopub çökəyə düşmüş iri daş və qaya parçaları diqqəti cəlb edir. Bunlar, nə zamanca, təpənin üst qatındakı daş və qayaların təbii düzümünün bir hissəsi olmuşlar. İndi təpənin üstündə əsas hissəsi torpaq altında olan və yalnız səthi görünən daşların və qayaların üstündə gəzdiyimiz kimi bir vaxtlar həmin yerdə gəzmək mümkün olmuşdur. Lakin sonradan, hansı səbəbdən-

sə, təpənin şərq hissəsindəki daşlar və qayalar uçmuşdur. Uçmuş daşlara və qayalara diqqətlə baxdıqda onlardan bəzilərinin bir-birindən qopduğu, ümumiyyətlə isə hamısının nə zamanca vahid bir təbii kompozisiyanın hissələri olduğu aydın görünür. Daş və qayaların uçmasını nə ilə izah etmək olar? Bu sualın cavabı çox sadədir. Onların altında boşluq olmuşdur. Boşluq isə yalnız mağara ehtimalı ilə izah edilə bilər. Haqqında söhbət gedən yerin iki addımlığında hazırda Vağam adlı mağaranın mövcud olması bu ehtimalı irəli sürməyə imkan verir.

Bəs, mağaranın çökməsini necə izah etmək olar? Bu suala cavab vermək üçün yenə də bəzi ehtimallar irəli sürmək lazımdır. Məsələ burasındadır ki, Vağamın üst qatı, belə demək mümkünsə, tavanı iri daş və qayalardan ibarət olsa da, aşağı hissələr, yeni divarlar və döşəmə karst süxurlarından (tezəriyən süxurlardan) ibarətdir. Yağış və qar sularının təsiri nəticəsində bu süxurlar möhkəmliyini, dayanıqlılığını itirir. Nəzərə almaq lazımdır ki, mağaranın üst qatındakı daşların və qayaların arasındakı boşluqlar torpaqla doludur. Bu torpaq daşların və qayaların bir-birini kip şəkildə sıxmasını müəyyən qədər təmin edir. Yağıntı suları nəticəsində eroziyaya uğramış torpaq ikinci mağaranın çökməsinə səbəb ola bilərdi. Bundan əlavə, yağıntı suları daş və qayaların arasından keçərək aşağı qatların dayanıqlılığını itirməklə mağaranı çökdürərdi. Hər halda, yağıntı sularının mağaranın aşağı qatlarına keçməsi ehtimalı böyükdür. Bu ehtimalı hazırda mövcud olan Vağam adlı mağara, daha doğrusu, mağarada aparılmış bərkətmə işləri təsdiq edir.

Vağamın üstündəki daşların və qayaların arasına bizim günlərdə sement məhlulu ilə suvanmışdır. Əlbəttə, daşların və qayaların kipliyini möhkəmləndirmək, yağıntı sularını aşağı qatlara keçməsinin qarşısını almaq, torpağı eroziyadan qorumaq məqsədi ilə. Biz «Şirvan şəhəri» kitabının birinci cildində Vağamın çökmək ehtimalının olduğunu qeyd etmişdik ki, tavanın dayanıqlılığını artırmaq məqsədi ilə mağaranın içərisində iki sütun düzəldilmişdir. Bu faktın özü də ikinci mağaranın çökməsinə dair ehtimalımızı təsdiq edir.

Speleologiya elminə görə mağaralar müxtəlif təbii yollarla yaranmışdır. İndiki halda mağaraların yolları haqqında təfərrüata varmaq istəmirik. Lakin bir faktı qeyd etməyi lazım bilir ki, speologiya elmi tarixin Daş dövründən sonrakı zamanlarda mağaraların süni yolla, yeni insan əli ilə yaradıldığını da təsdiq edir. Buna görə də mağaraları yaranma yoluna görə iki əsas qrupa bölmək olar: təbii və süni. Hərçənd üçüncü bir qrupun, yəni təbii-süni qrupun da mövcud olması istisna deyil. Bu qrupa daxil olan mağaralar ilkin mərhələdə təbii yolla yaranmış, lakin sonralar insanlar tərəfindən yaşayış məskəni üçün uyğunlaşdırılaraq genişləndirilmişdir. Vağam və onun yanındakı çökmüş mağara bu qruplardan hansına aiddir? Bu suala cavab verməyə çətinlik çəkirik. Hər halda, belə düşünürük ki, ehtimalların üçü də ayrı-ayrılıqda doğru ola bilər.

Vağam və onun qonşuluğundakı çökmüş mağara ikisi də eyni zamanda mövcud olmuşdurmuydu? Bu suala da cavab cavab vermək çətinidir. Mümkündür ki, ikinci mağara başlanğıc mərhələdə, yəni daşların və qayaların altındakı torpağın dəniz suları vasitəsilə yuyulması və yuyulması prosesində, yəni insan əli ilə qazılaraq çıxarılan çökmüşdür. Bunun əksi də mümkündür. Mağara sonrakı mərhələdə, yəni ondan yaşayış məskəni kimi istifadə edildiyi zamanlar da çökə bilərdi.

Şirvanlılar arasında dolayan rəvayətlərdə Vağamın iki mağaradan ibarət olması, onlardan birinin çökməsi haqqında heç nə deyilmir. Bəlkə də belə bir sifahi məlumat vardır. Lakin biz ondan xəbərsizik. Ona görə də ehtimallarımız yalnız öz müşahidələrimizə əsaslanır. Düşünürük ki, mütəxəssislər tərəfindən Vağamda tədqiqat işi aparılarsa, başqa ehtimallar da ortaya çıxar bilər. Həm də həqiqətlər.



Şirvan şəhər prokurorluğunun əməliyyat işçilərinin 2014-cü ilin II rübündə vətəndaşların yerlərdə qəbulunun keçirilməsinə dair CƏDVƏL

No	Qəbulun keçirildiyi yer	Tarix	İcraçılar
1	Şirvan Hacıqəhrəmanlı qəsəbəsi	10.04.2014	Prokuror Həsən Hənifəyev
2	Şirvan şəhəri, 10Nə-li tam orta məktəb	29.04.2014	Prokurorun köməkçisi İlyas Hüseynov
3	Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci	06.05.2014	Prokuror Həsən Hənifəyev
4	Şirvan «İstilik-Elektrik stansiyası» MMC	23.05.2014	Prokurorun köməkçisi İlyas Hüseynov
5	Şirvan Mənzil İstismar Sahəsi-14Nə-li nümunəvi məhəllə	04.06.2014	Prokuror Həsən Hənifəyev
6	Şirvan Bayramlı qəsəbəsi	27.06.2014	Prokurorun köməkçisi İlyas Hüseynov

Həsən HƏNİFƏYEV,
Şirvan şəhər prokuroru, baş ədliyyə müşaviri



AD GÜNÜN MÜBARƏKİ

Aprel ayının 12-də Musayev Reis Ramin oğlunun 4 yaşı tamam olur. Reis balanı bu münasibətlə babaları, nənələri, xalaları, bibiləri, emiləri və dayıları, bir sözlə bütün doğmaları təbrik edirlər.

Təbrikə Reis balanın əmisi Aydın müəllim də qoşularaq ona Tanrıdan uzun ömür, xoşbəxt həyat arzu edir.

4 yaşın mübarək olsun, Reis bala!

SON İLLƏRİN UĞURLARI

3 ilə yaxındır ki, (Rafiq müəllim məktəbimizdə yenidən direktor təyin olunduqdan sonra) məktəbimizdə təlim - tərbiyə işləri günün tələbləri səviyyəsinə qaldırılıb. Rafiq Səmədov əvvəllər də məktəbimizin direktoru olub. Sonra 10Nə-li tam məktəbdə direktor vəzifəsinə göndərilmişdi.

Onun yenidən məktəbimizə qayıdışı ilə işlərimizdə dönüş yarandı.

Artıq məktəbimiz ön cərgələrdədir. Bəzi faktlara nəzər salaq. Şagirdimiz Tural Məmmədov davranışı, intizamı və dərslərə yüksək səviyyədə hazırlığı ilə diqqəti cəlb edirdi. Bu bizə imkan verdi ki, onu «Qızıl medal»a təqdim edək. O, «Qızıl medal»a layiq görüldü.

Tural Məmmədov I sinifdən 13Nə-li tam orta məktəbdə təhsil almışdır. Oxuduğu müddət ərzində həmişə şagirdlər arasında səyi, nizam-intizamı, ictimai işlərdə fəallığı ilə fərqlənmişdir. Müəllimlərin köməyi və öz biliyi hesabına Tural yüksək balla ötn il ADTU-ya qəbul olundu. Onun tələbəlik illərini uğurla başa vurub, həkim kimi şəhərimizə döncəyinə inanırıq.

2013-cü ildə Ayxan Quluzadə, Rauf Qədimaliyev, Ellada Babayeva, Bahar Hacıyeva da tələbə adı qazandı.

Şagirdlərimizin nailiyyətlər qazanmasında məktəbin Uşaq Birliyi Təşkilatı, onun rəhbəri Afaq Rəhimovanın əməyi böyükdür. O, hər zaman oğlan, qızlarla bir yerdedir. Bütün tədbirlərdə Afaq müəllimə əlinədən gələni əsirgəmir.

Məktəbdə ədəbi-bədii gecələrin keçirilməsi ənənəyə çevrilib.

Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə Nuraliyeva və kimya- biologiya müəllimi Aynur Həsənova «Təbiət ilhamı çağırır mən» adlı ədəbi-bədii gecələr keçirdilər. Tədbir hamıya xoş təsir bağışladı.

Bu ilin fevral ayında Xa sinif şagirdi Nigar Muradova «Ana dilimizi sevak, sevdik» devizi altında keçirilən «Dil və mədəniyyət» festivalında şeir müsabiqəsi nominasiyası üzrə I yerin qalibi olmuşdur.

Şagirdlərimizdən Fatimə Xəlilova, Əsmər Şəkəri şəhər tədbirlərində fəal iştirak etmişlər. Şeir müsabiqəsində Fatimə I yer, Əsmər isə II yeri tutmuşlar.

Dil ədəbiyyat müəllimi Cəmilə Ağamaliyeva da qabaqcıl müəllimlərimizdəndir. O, 2013-2014-cü tədris ilində rəhbərlik etdiyi VIIIb sinif şagirdləri ilə məktəbdə keçirilən bütün tədbirlərdə yaxından iştirak edir.. Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir uzun müddət yaddaşlarda qalacaq.

«20 Yanvar», «Xocalı faciəsi» və s. tədbirlər şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Butün tədbirlər kimi N.Gəncəvinin 870 illiyinə həsr olunmuş ədəbi-bədii gecə də fəal şagirdlərlə birlikdə hazırlanmışdır.

Bu günlərdə VIIIb sinif şagirdi Vahid Qafarzadə 16Nə-li tam orta məktəbdə keçirilən «Vergi gələcəyimizin təminatıdır» adlı inşa müsabiqəsində fəal iştirak etmiş, fəxri fərman almışdır.

Bütün bunlar müəllimlərin zəhməti sayəsindədir. Belələrinə dərs hissə müdiri Elmira Məmmədova, Tünzələ Əliyeva, Səlim Nəhmədova, Şirinbəci Kərimova, Xuraman Məmmədova, Xuraman Şirinova, Nüşabə Cəfərova, Aynurə Həsənova, Əsmər Hacıyeva, Gülzadə Səmədova, Minarə Paşayeva və başqalarını misal göstərmək olar.

Hər həftənin V günü məktəbin təşkilatçısı Arzu Məmmədovanın sinif rəhbərliyi ilə görüş keçirir. Siniflər haqqında məlumatlar qeyd olunur, yeni tapşırıqlar verir.

Məktəbin psixoloqu Mahirə Əliyeva şagirdlərlə birlikdədir. Çətin tərbiyə ulanan şagirdlərlə işlər aparır.

Qarşıdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü yaxınlaşır. Bu münasibətlə məktəbdə ciddi hazırlıq işləri görülür. Ümummilli liderin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirməyə hazırlaşırıq.

IX-XI şagirdlərin buraxılış imtahanları yaxınlaşır. Müəllimlər bununla əlaqədar olaraq şagirdlərlə əlavə məşğələlər keçirir, lazımı köməklərini göstərirlər. Biz müəllimlər ümid edirik ki, şagirdlər imtahanları müvəffəqiyyətlə verəcəklər.

Bir sözlə, məktəbimizdə yaxşı ab-hava var. Biz, şəhər və təhsil şöbəsi rəhbərliyinin göstərdikləri köməyə əməli işlə cavab verəcəyik.

Nüşabə MİRHƏSƏN QIZI,
13 nömrəli tam orta məktəbin müəllimi

NAXÇIVAN MR-90

MUZEYDƏ DƏYİRMİ MASA

- «Hər bir azərbaycanlı öz tarixini bilməli, tarixinə yiyələnməli, tarixi adət və ənənələrini qoruyub saxlamalıdır».

Ulu öndərin bu sözlərində böyük həqiqət var. Çünki bir millətin müstəqilliyinin təcəssümü etdirilməsi, yalnız tarixə yiyələndikdə mümkündür.

Tarix, adət-ənənələr, soy kökə bağlılıq dövlətin varlığını simvolik xarakteristikasıdır. Məhz, demokratik cəmiyyətin əsasını vətəndaş cəmiyyəti, sağlam vətəndaş cəmiyyətinin əsasını isə suverenlik təşkil edir.

Naxçıvan MR-in 90 illiyi münasibətlə Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyində təşkil olunmuş tədbiri bu fikirlərlə açan muzeyin direktoru Gülşən Vəliyeva qeyd etdi ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim türk torpağı Naxçıvanın özünəməxsus qədimliyini, tarixini əks etdirən tarixi abidələri, adət-ənənələri, coğrafi mövqeyi, həyat tərzi, elmi-ədəbi mühiti mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu tədbiri sərəncamın tələbindən irəli gələrək keçiririk.

Şəhərimizin müxtəlif idarə və müəssisə nümayəndələrinin, ələlxüsus şəhərimizdə yaşayan və çalışan naxçıvanlıların iştirak etdiyi tədbirdə muzeyin əməkdaşı Könül Lətifovanın Naxçıvanın tarixindən bəhs edən çıxışı maraqla dinləndi.

Muxtar Respublikanın tarixi keçmişinə diqqəti cərkək natiq vurğuladı ki, tarixçi və coğrafiyaşünaslardan Lazar Çarğinski, Həmdulla Kaspinski, Stefan Orbeliani göstərir ki, Naxçı-



van eramızdan əvvəl 1539-cu ildə bina edilmiş və bütün dünyada ən gözəl şəhər olmuşdur. Şəhərin belə qədim və zəngin tarixə Naxçıvanda olarkən müstəqil olmayan ölkəmizin müstəqilliyə hazırlanması siyasətinin əsasını qoydu. Belə ki, 17 noyabr 1990-cı ildə Naxçıvan MR ALİ Məclisinin birinci sessiyası keçirilir. Və Naxçıvan MR-in adı üstündən «Sovet Sosialist» sözləri götürülür.

Tədbirdə əslən naxçıvanlı olan Zöhrə Əsgərova, Şirvan şəhər Gömrük İdarəsinin deklarasiya şöbəsinin rəisi Etibar Bağirov, 18Nə-li tam orta məktəbin coğrafiya müəllimi Şəlalə Yusifova və Naxçıvan Dövlət Universitetinin məzunu, jurnalist Yaquət Hüseynova Naxçıvanla bağlı xatirələrini bölüşdülər.

Yubiley mərasimində Naxçıvan Dövlət Televiziyasının Muxtar Respublikaya həsr etdiyi video-çarxi iştirakçılara təqdim olundu.

Yaquət VAFIQIZI

YOXLUĞUN GÖYNƏDİR BİZİ...

Haqqında yazmaq istədiyim tələbə yoldaşımız qəfil ölümü ilə bizləri hədsiz kədərləndirdi. Gözü yaşlı qoydu dostları, tanışları, əzizlərini.

Ağayev Anar Fikrət oğlu 1998-ci ilin iyul ayının 8-də Saatlı rayonunun Mirçələlkənd kəndində sadə, zəhmətkeş ailədə dünyaya göz açmışdır. Anar ailədə üç bacının təq qardaşı, atasının, anasının gözünün ağ-qarası bir oğlu idi.

Deyərlər ki, Anar uşaqlıqdan çox zəhmətkeş, çalışqan olub. Orta məktəbdə də fəal şagirdlərdən sayılıb. Bütün müəllimlər Anar haqqında ağır dolusu danışırlar. Anar öz dostları, sinif yoldaşları arasında böyük hörmət qazanmışdı. O, çox istiqanlı, özünə tez dost seçməyi bacaran idi.

O, 2013-cü ildə oxuduğu kənd məktəbində IX sinfi bitirmişdi. Həmin il orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanında iştirak edərək tələbə adını qazanmışdı. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin informatika müəllimliyi ixtisasına qəbul olmuşdu.

Altı ay idi ki, Anarın bu kollecdə oxuyurduq. Onun həyatında tələbəlik illəri adlı yeni dövr başlamışdı. Acılışirirli, təqaüd ehtiyacları, romantik tə-



ləbəlik illəri.

Ömrünün ən gözəl çağlarını yaşayırdı Anar. Həyatda hər kəsin öz arzusu olur. Anarın da ürəyində böyük arzuları var idi. O, həmişə evdə, dostları arasında söhbət edəndə, kolleci qurtarandan sonra ali məktəblərdən birinə sənəd verəcəm, deyərdi.

Amma... Amma bütün arzuları yanırıq qaldı. Çağrılmamış qonaq kimi, qəfildən, xəbərsiz gələn amansız ölüm Anarın bu böyük arzularını, onun xəyal dünyasını alt-üst etdi.

Marat ayının 7-sində Anar dərdsən

çıxıb evə gəlir. Ürəyindən şikayətlənir. Sonra isə yoldaşlarına yaxşı olduğunu deyib öz çarpayısında uzanır.. Sanki yatağında uzanıb öz ölümünü gözləyirmiş. Vaxtsız gələn əcalını tək qarşılamaq istəyirmiş. Otaq yoldaşı evdən çıxır. Bir az vaxt keçəndən sonra Anara bir neçə dəfə zəng edib vəziyyətini öyrənmək istəyir. Telefon isə cavab verən olmayır. Otaq yoldaşı narahat olur və evə qayıdır. Otağa daxil olanda Anarın əvvəlki kimi çarpayıda uzandığını görür.

O, nə qədər «Anar», «Anar», deyib çağırırsa da cavab almır... Artıq gec idi...

Anar ata-anasını, qohumlarını görmədən, vidualaşmadan köcdü dünyadan... Bizləri tərk etdi... Gözü yaşlı qoydu bizləri. Burada yadıma ustad şair Hüseyn Arifin şeiri düşür.

Bir dəfə yaradıb yaradan bizi, Bir gedən, bir daha qayıdan deyil. Gəlin əzizləyək bir-birimizi.

Heyif o kəslərə mehriban deyil. Anar bu gün həyatda olmasa da onun xatirəsi hər zaman öz yoldaşlarının və bizim qəlbimizdə yaşayacaqdır.

Elvin ABBASOV,
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbəsi

ETİBARSIZDIR

Şirvan şəhər RDTİ və MHQİ tərəfindən mərhum İsayev Ələkbər Gülbala oğluna məxsus mənzilə - Heydər Əliyev küçəsi ev 1 B, mənzil 4-e verilmiş 2-R-988Nə-li qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Əli Bayramlı (indiki Şirvan şəhəri) RDTİ və MHQİ tərəfindən mərhum Abbasov Telman Eyvaz oğluna məxsus mənzilə (Heydər Əliyev küçəsi ev 28A, mənzil 19) verilmiş 15-593 reyestr Nə-li qeydiyyat vəsiqəsi və 2828Nə-li texniki pasport itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
M.M.XƏLİLOV

Təsisçilər:
Şirvan şəhər İcra Hakimiyyəti başçısının aparatı və «İşiq» qəzetinin jurnalist kollektivi

Müəllifin və redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər
Materiallar redaksiyanın kompüter mərkəzində yığılıb səhifələnməmişdir

Qəzet «OL» MKPT MMC-də ofset üsulu ilə çap olunmuşdur.
Telefonlarımız:
Baş redaktor: 6-06-60
Redaktor müavini: 6-19-18

Ünvanımız:
Şirvan şəhəri,
İ.İ.Qayıbov küçəsi 16,
Şəhadətname №161
İndeks: 66858
Tiraj: 1200